

bəndlərinə baxanda, qəfildən fərqliyə vardımı, onun sevgiliyə, özünə, ümumən real və qeyri-real çox nəsnəyə xitabları amiranədir, yüksək səslidir. O, sevgi qəzəllərində belə, aşiqanə tonla yox, amiranə tonla "danışır". Aşağıda onun qəzəllərindən bəzi misraları sərbəst tərcümədə təqdim edəcəyəm:

*Ey göz, ağlama, aya bənzəyən o gözəl üzlüyə bax.  
Və ey könül, öldürülməkdən qorxma, o qara gözlərə bax.*

\* \* \*

*Ey sevgili, bəsdir artıq naz elədin,  
Çünki şahlar qəzəb və hikkədən sonra  
bəzən mərhəmət göstərərlər.*

\* \* \*

*Ey ay üzü güzəl, vüsal məslisində aşiqindən xəbərsiz olma,  
Görünür, kəm gözdən qorxub aşiqə bəzən baxırsan,  
bəzənsə yox.*

\* \* \*

*Ey qəm, bir an da olsa uzaq dayan, Səlimdən.  
Gün gələr canımı öz əlimlə sənə təslim edərəm.*

\* \* \*

*Səlim, bu dünyada eşqdən özgə himayəçi axtarma.  
Cahanı zəbt eləmək üçün dil qılinci bəsdir bizi.*

\* \* \*

*Madam ki, həsrətin gücü təsir elədi sevgilimin bədəninə,  
Ey hicran, məndən də bir iz qoyma bu aləmdə.*



■ Fərid Hüseyn

Deyirlər, vəzifeli şəxsler, yüksək mövqe sahibləri, qılınclarının dali-qabağı kəsən yaradıcı insanlar yazıda daha çox feilin əmr şəklindən istifadə edirlər. Çox vədə bunu özləri duymurlar, fikir vermir, ancaq kənar gözər, metnən, yazının sırlarınə, psixologiyasına dərindən bələd olanlar, hermenevtiklər belə məsələləri, məqamları gözardı etmirlər. Əslində, burda o qədər qeyri-adi bir şey yoxdur, çünki vəzifə xarakterə təsir edən məsələdir, vəzifənin öhdəlikləri yüksək mövqe sahiblərinin həyatının ayrılmaz parçasıdır. Belə olan təqdirdə, vəzifənin psixoloji diktəsindən yaxanı gen tutmaq o qədər də asan iş kimi görünmür. Yavuz Sultan Səlimin (1470-1520) şeirlərini oxuyarkən, şah misralarına, mənalı

## Aşıqanəliyin amiranəliyi

*Yavuz Sultan Səlimin şeirləri haqqında*

*Ey göz! Bu gəcə yatma, bütün yolları göz yaşına sulayıb temizlə,  
Çünki səhər tezden gözllər şahı şəhəri seyrə çıxacaq.*

Həmin amiranəliye Yavuz Sultan Səlimin tək misralarında da rast gəlmək olur:

*Heç kəsin sözünü eşitmə, ancaq mənim sözümü eşit.*

\* \* \*

*Ey iş görən, işini gör ki, iş işdən keçməsin.*

\* \* \*

Mətni sərf həyatla birə-bir üzləşdirməyin tərəfdarı deyiləm, "söz başında olanda", hər halda İlahidən gələn təlqinlə iradə, düşüncə asudəliyi də olur, mətndə bu dünyani birə-bir təkrarlamırsan, sənə verilən ağılla, fikirlə başqa, həm də yeni bir mətn dünyası yaranır.

Suriyanı, Misiri, İraqı fəth edən, 8 illik həkimiyət dönməndə (1512-1520) ölkəsini, mədəniyyətini, ədəbiyyatını çiçəkləndirən Yavuz Sultan Səlimin aşiqanə qəzəlləri çoxdur, özü də elə yalvarıcı, elə ağırlı, mümkün-süz eşq harayı ilə ləbələb...

Orta əsrlərin beynimizdəki təsəvvürünə əsasən, sultanlar haqda bizdə belə bir fikir formalaslaşdırıb ki, onlar üçün çatılmaz arzu yox idi, barmaqlarını nəyə tuşlaşayıdalar o saatca hüzurlarında hazır olmuşdur. Bütün bu pərdəsiz, aydın düşüncələri ancaq birçə məntiq da-



*Səlim, eşqin əlindən sağ qalmışansa təəccüb eləmə.  
Çünki yaşamaq da, ölmək də mənim əlimdə deyil.*

\* \* \*

*Saçına və üzüna o qədər heyranam ki,  
Gecəni gündüzdən seçə bilmirəm.*

Sultan Səlimin həyatı və dövrü ilə tanış olanda bu misralar adama o qədər də inandırıcı gelmir, deməli, janrı öz dövründə bir norma imiş və nə yazsan, gərək o ülgüyə əməl edəydi, etalona siğaydır. Ancaq başqa bir yönən də baxmaq olur məsələyə, bəlkə, kim bilir, Sultan Səlimin belə siziltili, göynəkli bir eşqi varmış... Sultan Səlimi də məhz divan ədəbiyyatında daha çox özünə çəkən aşiqanə qəzelləmiş, belə olmasaydı, daha çox orda öz gücünü göstərmək amalını uca tutmazdı:

*Mən nə vaxt eşqin atəsiylə ölsəm,  
Eşqimin yarasının pambiği kəfənimə artıqlamasıyla bəsdir.*

\* \* \*

*İki dönyanın sədətini hamı arzulayır,  
Ancaq Səlim üçün hər iki cahan dar gəlir.*

\* \* \*

*Ayrılıqla yaşamaq çətindi,  
Ancaq şükürələr olsun ki, eşqin qəmiylə ölmək asan oldu.*

\* \* \*

*Zaman-zaman vəfa göstərirsən,  
Ancaq vəfa göstərəndə də məqsədin cəfa verməkdir.*

\* \* \*

*Dərdinə həmdəm olmayan adama,  
Nə ürək yanğısı əsər edər, nə də saz iniltisi.*

\* \* \*

*Hansı tərəfdən qulağına səs gəlsə,  
Darıxanların dilində sənin dərdini zikr etməkdən  
başqa bir söz yoxdur.*

\* \* \*

*Ürəyimdə nə qədər sərr var,  
Ancaq deməyə bircə sirdəşim varmı heç?*

\* \* \*

*Necə oldu ki, məni öldürmək qərarından el çəkdi?  
Olmaya kirpiyinə və qaşına zəhmət vermək istəmədin?*

Sultan Səlimin hakimiyyəti illərində qanqada əvvəlki illərdən dəfələrlə çox olub... Onun əlində qələmlə yanaşı, qılınc da daim hazır idi. Gündəlik yaşam tərzi, döyüş barede fikirləri, düşmeni ezmək məramları onun şeirlərinə də sirayət edib. O hətta aşiqanə qəzelərində də, beynindəki sərt düşüncələrdən azad ola bilmir, hətta şeir qədər lətif, söz qədər ince bir mövcudat da onun əlindən (beynindən, qəlbimdən) qılıncını ala bilməyib. Onun qılıncının qanı, zəhminin ağırlığı şeirlərinə də köçüb. Əbəs yerə demirlər ki, hər kəs düşündüklərindən ibarətdir, axı sinədəki həssaslığı, beynindəki düşüncələri, niyyətləri gizli saxlamaq olmur. Hər kəs, eləcə də hər yaradıcı adam həm də gündəlik düşüncələrinin cəmidir: Yəni sən gün boyunca nələri düşüñürsən, hansı əməllərin icraçısı olur, hansı həticələrə can atırsan...

Davamı səhifə 17-də

Yavuz Sultan Səlimin qəzellərindəki döyüş, düşmən, cəng və sair haqqındaki düşüncələrinə baxaq:

Yar sefərə çıxanda bütün əsgərləri xəbərdar etmək üçün,  
Hər iniltim döyüşə hazır olmaq üçün çalınan hərbî musiqidi.

\* \* \*

Səlim bu gün eşq ordusunun padşahıdır,  
Ona görə də nə bir xandan, nə də xaqanda asılıdır.

\* \* \*

Mülk taxtasında dövlət şahmatı oynadığımı görə  
Əsgərimin zəkasından və hücumundan mat oldu  
Hindistan sultani.

\* \* \*

Mən düşmənə zəhmət baxanda  
Qorxusundan tərəfdi və saçının hər telindən  
Ceyhun çayı axmağa başladı.

\* \* \*



# Aşıqanəliyin amiranəliyi

*Yavuz Sultan Səlimin şeirləri haqqında*



Səhər qılincımı qızında çıxardanda  
Küfr zülmətinin günsə kimi yox edərəm dünyadan.

\* \* \*

Düşmən əsgəri bir dağdan o birinə qədər olsa da  
Əsla döyüş meydanında üzümü geri əvirmərəm.

\* \* \*

İddialı düşmən döyüş meydanında üz-üzə gəlsə,  
Qəhrəmanlığın ancaq söz güləşdirməkdən ibarət  
olmadığını görər.

\* \* \*

Məcnunun bəxti heç getirməyib. Hər səridan Məcnun yaman şanssız, bəxtidönük olub. Yaşadığı dövrə aşiqliyi qəbul edilməyib, hətta adını belə dəyişiblər onun eşqini anlamayanlar. Sonra ömrü əsərlərə köçüb və "Leyli və Məcnun" əsərlərində hər dəfə ayrıılıq möhnətinin əlinə təzədən yaxasını verib. Hər dəfə Məcnun bir də ayrılib, bir də çata bilməyib eşqinə, bir də qanayıb üreyi. Axırda da nəsil-nəsil şairlər, sevənlər iddia ediblər ki, onlar Məcnundan daha artıq aşiqdirlər, daha çox vüsal mərtebəsinə layiqdirlər. Məcnundan daha artıq sevməkə bağılı Füzulidən saysız-hesabsız misallar çəkmək olar, Şərq ədəbiyyatının ayrı-ayrı ustalarından da. Məcnundan çox sevdiyini iddia edənlər öz dövranını daha çətin, öndəkisi eşq dağını daha aşılmaz göstərməyə çalışıb. Eləcə də Yavuz Sultan Səlim:

Fərhadla Məcnunun yası üçün, Ey Səlim,  
Sənin fəryadın kifayətdir.

\* \* \*

Məcnuna oxşayan aşiqlər nə qədər çox olublarsa da,  
Mənə bənzər bir aşiq olmayıb dünyada.

\* \* \*

Eşq, rişxənd çöllərində gördüyü qum firtinası,  
Yırtıq-yamaq geymiş rəqqaş kimi təsvir edər  
Məcnunun görünüşünü.

\* \* \*

Məcnuna bənzəyən aşiqlər çoxdur dünyada,  
Ancaq Səlim kimi sevən bir də yaransa, hamı təəccüb edər.


\* \* \*

Danişdılqca sirlər çözülür, yazdıqlıqca da...  
Yazdıqlıqca "aləmdə rüsvay olmaq" daha da qaćılmaz olur. Düşüncələri, fikirləri sətirlərin altına yerləşdirmək, orda onlara ebədi siğınacaq verməmək naməmkündür. Çünkü haçanassa o fikirlər sözlərin altından çıxır, görükən olur, hamiya aydınlaşır. Sultan Səlim 8 illik hakimiyyət dönməndə, deyilənə görə, 80 illik səltənət uğurları sığdırınan bir şah idi. Onun saysız qələbəleri, müsəlman dünyasını ilk dəfə bir bayraq altında birləşdirmək gücü, Misiyədəki möhtəşəm qələbəsi hər halda böyük tarixin ayrılmaz bir hissəsidir. Daim qələbələrə söyklənən o cür sultanlar üçün müharibələr də eyş-işrət qədər şövverici, cazibəli olub, onlar fəthlərdən, işğallardan zövq alıblar, ləzzət aparıblar. Çünkü sonradan çoxları bilib ki, onlar hər şəyə qalibdirler, bircə nəfs-lərindən başqa. Nəfs isə bircə zamanda mövcuddur: İNDİdə. Nəfs ancaq indi var, ona görə də təhrikədicidir. Bu saat, indi nəfs dikə edir deyə, ondan qaçmaq, yaxa qurtarmaq da müşkülün müşkülüdür, hər oğulun işi deyil. Əbediyyətin qalibləri belə BİR ANA meglub olublar. Sultan Səlimin təkmisralarının birində məhz anın, nəfsin barizliyi diqqət çeker:

Xoş keçən hər an, Həzərəti Nuhun ömründən qiyamətlidir.

\* \* \*

Klassik Şərq ədəbiyyatında "Hökmdarla-nəsihət" adı ilə məşhurlaşan əsərlər var ki, onları oxuduqca, şairlərdəki cəsaret adamı heyran qoyur... Hardan idi onlarda bu qədər cəsaret, bu boyda ürək ki, hökmdarlara ağıl öyrədildilər, məsləhət verildilər? Ünvanladığım sual, əslində, bu günün düşüncəsini ifadə edir, o zamanlardan baxanda isə adı və hamiya aşkar həqiqətdir. Orta əsrlərdə bu cür əsərlər yazmaq adı hal idи, şairlərə olan sevgi, onların ağillarına, dərin zəkalarına olan ehtiram sövq edirdi ki, şahlara öyd, məsləhət versinlər... Və yazılın əsərlərin içərisində



öyüdlərdən başqa bir arzu nidası da boylanır-dı... Həmin arzu şahda olmalı olan sıfətlər idı... Yeni şahın məxsus insanı keyfiyyətlər, üstünlükler, fiziki güc...

Hökmdarlara aid əsərlərdən biri də Sədinin "Nəsihəti-mülk" əsəridir. Orda hökmdara döñə-döñə deyilən nəsihətlərdən biri də "Özündən əvvəlki şahların tarixini öyrən" nəsihətidir. Bu nəsihət iki baxışdan hökmdara xeyr verirdi, birincisi, şah oxuduqca həmin şahın gözəl əxlaqından ibret dərsi götürür, ikincisi isə dünyanın necə deyişdiyini, şahlığın ebədi olmamasını anlayırı... Fanilik hissini təlqinini orta əsərlərdə bəlkə də, zamana münasibətin əsasını təşkil edirdi. Sürət əsərində isə fanilik hissini zamanı duymamaq, hiss etməmək əvəz edib... Hökmdarlara faniliyi duydurun "Nəsihətnamə"lər çox idi... Və Sultan Yavuz Səlim də onların bir çoxu ilə tanış idı... Və onun şeirlərində də məhz həmin faniliyin, ötəriliyin izlərini görmək, duymaq çətin deyil. Maraqlısı odur ki, o, həmin əsərləri sanki özü üçün yazıb, sanki özü özüne öyüd vermiş...

Sədinin əsərində başqa bir nəsihət də diqqət çekir, Şaha xitabən yazar ki, zülm eləyənələri cəzalandır ki, zalımlar cəsaretlənməsin. Sultan Səlim də belə olub, o cəzalandırmaq məsələlərində bu günün işini sabaha qoymazmış.

Orta əsrdə dinin hakim olduğu, düşüncələri zəbt etdiyi bir vaxtda "Axırət rüsvayçılığı" məsələsi də qabarlıq idı. Belə ki, şahlar gərək elə yaşayayırlar ki, Allahın hüzurunda - qiyamət günü rüsvay olmayıyadılar. Dini düşüncə bunu tələb edirdi, ona görə də bəzi hökmdarlar bu məqamı da gözardı etmirdilər. "Allahdan bu gün qorx ki, sabah qorxma-ğa ehtiyac qalması" təlqini çox ürəklərə yer tapmışdı. Sultan Səlimin döyüş, gərdiş, dövran barədə şeirləri isə özünə yazdığı nəsihətnamələr idı. Görəsən, öz dediyini eşidə bilirdimi, hökmdar!

**KLASSİK ƏDƏBİYYAT**

29 iyul 2017

[www.kaspia.az](http://www.kaspia.az)

17